



# AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 69 (8948) ÇƏRŞƏNBƏ, 6 aprel 2022-ci il

Qəzetin əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az

## Cənubi Qafqazın siyasi və iqtisadi gücü

Azərbaycan dünyanın əksər dövləti ilə qarşılıqlı faydalı, etibarlı və strateji tərəfdaşlığa nümunəvi ölkədir

Son illər Azərbaycanın əldə etdiyi uğurlu nəticələr, inkişaf göstəricilərinin davamlı olaraq yüksəlməsi həyata keçirilən siyasətin, aparılan islahatların real həyatda təsirdən öks etdirir.

Təsadüfi deyildir ki, global böhran şəraitində inkişaf etmiş bir çox dövlət ciddi çətinliklərlə üzləşdiyi halda Prezident İlham Əliyevin çevik, pragmatik siyasəti sayəsində Azərbaycan xarici iqtisadi təsirləri neytrallaşdırıb, nəzərdə tutulan bütün sosial proqramlar tam icra edilmişdir. Bütün bunlara nail olunmasında isə iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın minimuma endirilməsi, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi tədbirləri xüsusi önəm kəsb edir.

Böyük tərəqqi yolu keçən və Vətən müharibəsində zəfər qazanan Azərbaycan dinamik inkişaf edən və dünyada hörmət olunan ölkəyə çevrilmişdir. Prezident İlham Əliyevin Azərbaycan qısa müddətdə inanılmaz nailiyyətlər qazandıran siyasəti dünya ölkələrində böyük maraqla izlənilir. Azərbaycanda bütün sahələrin inkişafı ilə yanaşı, beynəlxalq münasibətlər, diplomatik əlaqələr də uğurla inkişaf edir. Bu gün Azərbaycanın bir çox ölkə ilə qarşılıqlı, ikitərəfli və strateji tərəfdaşlıq münasibətləri var.

Ardı 4-cü səh.



### ◆ Milli Məclisin iclasında

Aprelin 5-də Milli Məclisin yaz sessiyasında növbəti iclası keçirilib. Əvvəlcə spiker Sahibə Qafarova onun rəhbərliyi ilə Milli Məclisin nümayəndə heyətlərinin son günlərdə etdiyi bir işgüzar və bir rəsmi səfəri barədə məlumatı bölüşüb.

Bildirib ki, martın 28-29-da Qazaxıstan Respublikasının Almatı şəhərinə işgüzar səfərdə məqsəd MDB-nin Parlamentlərarası Assambleyasının 30 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etməkdir.

Milli Məclisin Sədri diqqətə çatdırıb ki, martın 29-da assambleyanın 30 illiyinə həsr olunmuş təntənəli iclasında ç

## Bələdiyyələrin fəaliyyəti ilə bağlı illik məruzə dinlənildi

xış edib. Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarna müraciətini oxuduqdan sonra mövzu ilə bağlı fikirlərini bölüşüb. Spiker tədbirdə MDB Parlamentlərarası Assambleyanın siyasi, hüquqi, iqtisadi, humanitar və digər sahələrdə qanunvericilik fəaliyyətində təcrübə mübadiləsi üçün əlverişli müstəvi olduğunu nəzərə çatdırdığını deyib.

Sahibə Qafarova bildirdi ki, Azərbaycan ərazilərinin Ermənistanın işğalın

Ardı 3-cü səh.

### ◆ Redaksiyanın qəbul otağından

Qurbanəli Babayev təxminən 25 ilə yaxındır ki, Şamaxı rayonunda üzümçülük məşğuldur. Bu müddət ərzində onun saldığı üzüm bağlarının sahəsi 1,5 hektardan 12 hektara çatıb.

Hektarın məhsuldarlığı isə 100 sentnerdən 200-ə qalxıb. Hektardan 300 sentner üzüm yığıldığı mövsüm də olub. Bundan başqa, fermer hər il yarım hektar sahədə xəstəliklərə və iqlim dəyişikliklərinə davamlı 50-60 min

## Kiçik fermerlər haqsız rəqabət məngənəsində

Onları xilas edən tapılacaq mı

üzüm tinqi də yetişdirir. Bir sözlə, Q.Babayev Şamaxıda əlinin qabarına güvənən tənənmiş üzümçülərdir. Amma o, redaksiyamıza bu rəqəmlərlə öyünmək, qürrelənmək üçün gəlməmişdi. Təcrübəli üzümçü onu düşündürən, rahatsız edən

fatlarının problemi isə odur ki, onlar yetişdirdikləri məhsulu son bir neçə ildir sata bilmirlər: "Ömrümün 23 ilini üzümçülüyə həsr etmişəm, ruhum torpaqla nəfəs alır. Mənim üzüm bağlarım sanki bədənimin bir parçasıdır. Bağda nəse alınmayanda yuxum eşşək çəkilib, özümə yer tapa bilmərəm. Neçə ildir ki, istehsal etdiyimiz üzümü sata bilmirik, qazanc yerinə ziyanımızı sayırıq, başımızdan tüstü çıxır. İl ildən bəd gəlir".

Ardı 5-ci səh.

## Azərbaycan İsrailin mühüm neft təchizatçılarında biridir



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin turizm naziri Yoel Razvozov qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirərək İsraildə Azərbaycan ticarət nümayəndəliyinin fəaliyyət göstərməsinin və Turizm Mərkəzinin açılmasının önəmini vurğuladı. Prezident İlham Əliyev həyata keçirilən qarşılıqlı səfərlərin də əlaqələrimizin inkişafına töhfə verdiyini bildirdi.

Iqtisadi sferada əlaqələrə toxunan dövlət başçısı energetika sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd etdi. Azərbaycanın İsrailin mühüm neft təchizatçılarında biri olduğunu

dedi. Prezident İlham Əliyev Azərbaycanda bərpaulunan enerjiyə artıq fəal şəkildə sərmayə qoyulduğunu bildirərək, İsrail şirkətlərinin də ölkəmizdə bu sahəyə maraq göstərdiyini qeyd etdi və bu istiqamətdə əməkdaşlıq üçün yaxşı potensial olduğunu bildirdi. Dövlət başçısı İsrail şirkətlərinin yüksək texnologiyalar sahəsində təcrübəsini qeyd edərək, bu istiqamətdə də əməkdaşlıq üçün yaxşı imkanların olduğunu dedi.

Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərində İsrail şirkətlərinin iştirakından məmnunluğunu ifadə etdi.

Dövlət başçısı hərbi-texniki sahədə də ölkələrimiz arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyini diqqətə çatdırdı.

Ardı 2-ci səh.

## Ermənistan itkin düşmüş 3890 nəfər azərbaycanlının taleyinə aydınlıq gətirməlidir

Aprelin 5-də Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng edib.

Telefon danışıqları əsnasında Antoni Blinken aprelin 6-da Brüsseldə Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında liderlər səviyyəsində keçiriləcək görüşə ABŞ-in önəm verdiyini bildirdi.

Prezident İlham Əliyev regionda sülhün və sabitliyin təmin olunması, Ermənistan və Azərbaycan arasında münasibətlərin normalaşdırılması və sülh müqaviləsi üzrə danışıqlara başlanmasını, neqliyyat bağlantıları və kommunikaşiyaların qurulması üçün

Azərbaycanın irəli sürdüyü təkliflərini və mövqeyini qeyd edib.

Dövlət başçısı humanitar məsələlərə toxunaraq Birinci Ermənistan-Azərbaycan müharibəsindən itkin düşmüş hesab olunan 3890 nəfər azərbaycanlının taleyinə Ermənistan tərəfindən aydınlıq gətirilməsi və kütləvi məzarlıqların yerləri barədə məlumat verilməsinin vacibliyini diqqətə çatdırıb.

Söhbət zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Prezidentin Mətbuat xidməti

### ◆ Jurnalist araşdırması

Kürün səviyyəsi bir neçə metr aşağı düşüb. Adətən martın əvvəlində çayda 300-400 kubmetr su olduğu halda indi 50-60 kubmetr su müşahidə olunur.

Lakin martda yağın yağışlar nəticəsində Kürdə, onun qollarında, Kürə tökülən çaylarda - Turyançay, Göyçay, Girdimanchay, Dəmiraparançayda sululuq artıb. Nəticədə Kürün aşağı axımında sululuq 100 kubmetrə çatıb.

Bax: səh. 6



## Dəli Kürdən əsər-ələmət qalmayıb

Ən böyük çayımızda problemlər daha da artır

### Ermənistan xarici investisiyalar üzünə həsrət qalıb

Bu ölkəni qarşıda daha böyük sosial-iqtisadi problemlər gözləyir

Dünya iqtisadiyyatında yaranan çətinliklər fonunda global maliyyə böhranının növbəti dalğasının başlanma biləcəyi istisna edilmir.

Artıq dünyanın əksər dövlətləri böhranın yeni dalğası olacağı təqdirdə ona qarşı preventiv tədbirlər görülməsi istiqamətində müəyyən hazırlıqlara da başlayıblar. Lakin global maliyyə böhranının yenidən başlanması halında iqtisadiyyatın tamamilə çökməsi labüd olacaq ölkələr də mövcuddur ki, onların sırasında Ermənistan xüsusi yer tutur.

Bu ölkənin özündə də açıq etiraf edilir ki, Rusiya-Ukrayna münaqişəsi fonunda yaranan çətinliklər yeni böhrana rəvac versərsə, Ermənistan daha böyük sosial-iqtisadi problemlərlə üzləşəcək.

Ardı 4-cü səh.





# Azərbaycan İsrailin mühüm neft təchizatçılarında biridir

Əvvəlki 1-ci səh.

Prezident İlham Əliyev əlaqələrimizin inkişafında həm Azərbaycanda, həm də İsraildə fəaliyyət göstərən diasporlarımızın rolundan danışdı, xalqlarımızın nümayəndələrinin əslər boyu birgə dostluq şəraitində yaşadıqlarını vurğuladı, yəhudi icmasının üzvlərinin birinci və ikinci Ermənistan-Azərbaycan müharibələrində iştirak etmələrinin və sücaət göstərməsinin ölkəmizdə ehtiramla qeyd olunduğunu bildirdi.

İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin turizm naziri Yoel Razvozov ilk növbədə Ramazan ayının başlanması münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı. Qonaq Azərbaycanın gözəl bir ölkə olduğunu vurğulayaraq uzun illər xalqlarımız arasında dostluq və qarşılıqlı anlaşma əlaqələrinin mövcud olduğunu məmnunluqla bildirdi. O, yəhudi icmasının ölkəmizdə



sülh və əmin-amanlıq şəraitində yaşamasının İsraildə yəhudi cəmiyyətlərinin dəstəkləndirildiyini dedi və bu baxımdan Azərbaycanın nümunəvi ölkə olduğunu vurğuladı.

"İsrail həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Biz ölkəmizin ərazi bütövlüyünün bərpə olunma-

sını alqışlayırıq. Bu, çox önəmlidir", - deyən qonaq Ermənistanla Azərbaycan arasında danışıqların uğurlu olacağına və bunun da regionda sabitliyin möhkəmlənməsi işinə xidmət edəcəyinə ümidvarlığını bildirdi.

Yoel Razvozov İsrail şirkətlərinin ölkəmizin işğaldan

azad edilmiş ərazilərində müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatı, ağıllı şəhər, energetika, su təchizatı və digər sahələrdə iştirak etməkdə də maraqlı olduqlarını dedi.

Azərbaycanın biznes üçün çox yaxşı imice olduğunu vurğulayan İsrailin

turizm naziri ölkəmizdə biznes fəaliyyəti üçün təhlükəsiz və təminatlı şəraitin mövcudluğunu İsrail şirkətləri üçün cəlbədiçiliyini qeyd etdi. Yoel Razvozov bu il Azərbaycanla İsrail arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyindən də qeyd olduğunu vurğuladı.

## Serbiya Respublikasının Prezidenti zati-aliləri cənab Aleksandar Vuçič

Hörmətli cənab Prezident!  
Serbiya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə ürəkden təbrik edirəm.

Bu gün Azərbaycan-Serbiya əlaqələri uğurla inkişaf etməkdədir. İnanıram ki, ölkələrimiz arasındakı ənənəvi dostluq münasibətlərinin daha da genişlənməsi, strateji tərəfdaşlığımızın və qarşılıqlı faydalı əməkdaşlığımızın möhkəmlənməsi yolunda birgə səyləri-

mizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Sizə ən xoş arzularımı yetirir, dost Serbiya xalqının rifahı naminə ali fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

**İlham ƏLİYEV,**  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 aprel 2022-ci il

## Macarıstanın Baş naziri zati-aliləri cənab Viktor Orbana

Hörmətli cənab Baş nazir!  
Ölkəmizdə keçirilmiş parlament seçkilərində başçılıq etdiyiniz koalisiyanın yenidən qələbə qazanması münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

Biz Azərbaycan-Macarıstan əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. Dövlətlərarası münasibətlərimizin və əməkdaşlığımızın bugünkü səviyyəsi məmnunluq doğurur.

İnanıram ki, ölkələrimiz arasındakı sıx dostluq və səmərəli əməkdaşlığımız xalqları-

mızın mənafələrinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə davam edəcək, strateji tərəfdaşlığımız daha da genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Macarıstan xalqının rifahı naminə məsul fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

**İlham ƏLİYEV,**  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 aprel 2022-ci il

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi və "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə"nin təsdiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

### Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi və "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə"nin təsdiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 82; 2015, № 2, maddə 138, № 7, maddə 831, № 11, maddə 1320; 2016, № 6, maddə 1034, № 10, maddə 1612; 2017, № 12 (I kitab), maddələr 2282, 2294; 2018, № 11, maddə 2258; 2019, № 5, maddə 847; 2020, № 7, maddə 878, № 11, maddə 1349; 2021, № 1, maddə 36) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 5.4-cü bənddən ", 45.8-ci, 46.2-ci" sözləri çıxarılaraq;

1.2. aşağıdakı məzmununda 5.4-1-ci bənd əlavə edilsin:

"5.4-1. həmin Qanunun 45.8-ci və 46.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri və öz ehtiyatına keçirilmiş hərbi vəzifəliyə münasibətdə Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirirler";

1.3. 5.12-ci bəndə "Nazirliyi" sözdündən sonra "və öz ehtiyatına keçirilmiş hərbi vəzifəliyə münasibətdə Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti" sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

**İlham ƏLİYEV,**  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 aprel 2022-ci il

"Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu"nun təsdiqi edilməsi barədə

### Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. 2022-ci il martın 11-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu" təsdiqi edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvə-

yə mindikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti onun müddəalarını həyata keçirməsi üçün tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İran İslam Respublikası Hökumətinə bildiriş göndərsin.

**İlham ƏLİYEV,**  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 aprel 2022-ci il

## Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri telefonla danışıqlar



Aprelin 5-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhan Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mevlud Cavuşoğlu arasında telefon danışıqları baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, eləcə də Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sırrının Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiqi edilməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sırrının Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi barədə" 1999-cu il 9 dekabr tarixli 224 nömrəli, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi edilməsi barədə" 2000-ci il 29 dekabr tarixli 435 nömrəli, "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunun təsdiqi edilməsi haqqında" 2003-cü il 4 avqust tarixli 911 nömrəli və "Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiqi edilmiş "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu"nda dəyişikliklər edilməsi barədə" 2012-ci il 1 noyabr tarixli 718 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

### Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 224 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 704; 2002, № 1, maddə 22; 2004, № 6, maddə 436, № 7, maddə 534; 2005, № 10, maddə 910; 2006, № 7, maddə 588; 2007, № 3, maddə 229; 2014, № 9, maddə 1027; 2015, № 9, maddə 1015, № 11, maddə 1301; 2016, № 8, maddə 1384; 2017, № 5, maddə 772, № 8, maddə 1521; 2018, № 2, maddə 175; 2019, № 9, maddə 1487; 2020, № 2, maddə 105) ilə təsdiqi edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sırrının Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamə"nin 7-ci hissəsinin ikinci abzasına "Katiblik" sözdündən sonra "İdarələrarası Komissiyanın Aparatı funksiyasını həyata keçirən" sözləri əlavə edilsin.

2. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 28; 2002, № 8, maddə 495; 2005, № 12, maddə 1111; 2007, № 12, maddə 1241; 2008, № 5, maddə 363; 2010, № 2, maddə 80; 2017, № 8, maddə 1518; 2018, № 2, maddə 170, № 11, mad-

də 2249; 2019, № 1, maddə 75, № 8, maddə 1403; 2020, № 1, maddə 7, № 7, maddə 871, № 11, maddə 1348, № 12 (I kitab), maddə 1480, № 7, maddə 732, № 8, maddə 911, № 9, maddə 982) 3.6.2-ci yarım bəndinə və 3.22-4-cü bəndinə "Komissiyası" sözdündən sonra ", Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sırrının Mühafizəsi üzrə İdarələrarası Komissiyasının Katibliyi" sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 8, maddə 440; 2006, № 3, maddə 229, № 6, maddə 498; 2007, № 2, maddələr 86, 101, № 3, maddələr 217, 227, № 7, maddə 714, № 9, maddə 867, № 10, maddə 948, № 12, maddə 1242; 2008, № 1, maddə 9, № 3, maddələr 173, 179, № 6, maddə 499, № 8, maddələr 717, 723; 2009, № 2, maddə 66, № 6, maddələr 419, 421, 422; 2010, № 2, maddə 80, № 3, maddə 183, № 10, maddə 850; 2011, № 2, maddə 85; 2012, № 11, maddə 1078; 2013, № 3, maddə 236, № 8, maddə 901; 2014, № 9, maddə 1027; 2016, № 5, maddə 854, № 6, maddələr 1029, 1073; 2017, № 5, maddə 840, № 7, maddələr 1519, 1521; 2018, № 7 (I kitab), maddələr 1445, 1486, № 11, maddə 2287; 2019, № 1, maddə 76, № 4, maddə 655, № 6, maddə 1027, № 7, maddə 1211, № 8, maddə 1405; 2020, № 4, maddə 423, № 6, maddə 708; 2021, № 2, maddələr

121, 133, № 7, maddə 744, № 9, maddə 982; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 yanvar tarixli 1580 nömrəli Fərmanı) ilə təsdiqi edilmiş "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu"na aşağıdakı məzmununda 2.3-1-ci bənd əlavə edilsin:

"2.3-1. İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunun 2.1.4-cü, 2.1.5-ci, 2.1.6-cı və 2.3.3-cü yarım bəndlərində "Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanlar" dedikdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sırrının Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi nəzərdə tutulur."

4. "Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiqi edilmiş "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu"nda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 1 noyabr tarixli 718 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 11, maddə 1078; 2018, № 2, maddə 176) 3-cü hissəsi ləğv edilsin.

**İlham ƏLİYEV,**  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 aprel 2022-ci il

## "Şuşa ili" nə həsr edilmiş xüsusi qrant müsabiqəsi barədə müzakirələr aparılıb

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatları Nəzarəti Dövlət Dəstəyi Agentliyinin Mühafidə Şurasının növbəti iclası Şuşa şəhərində keçirilib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, iclası Mühafidə Şurasının sədr müavini, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev açaraq gündəliyə daxil olan məsələlər barədə məlumat verib.

V.Quliyev "Şuşa ili" nə həsr edilmiş xüsusi qrant müsabiqəsi və 2022-ci il üçün kiçik qrant müsabiqələrinin

mövzularını barədə fikirlərini bildirərək QHT-lərin hər iki müsabiqəyə ictimai əhəmiyyət kəsb edən layihələr təqdim edəcəyinə əmin olduğunu vurğulayıb.

İclasda qonaq qismində iştirak edən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov çıxış edərək agentliyin "Şuşa ili" nə həsr olunmuş qrant müsabiqəsi keçirilməsindən



məmnunluğunu diqqətə çatdırıb, bu məqsəddə birgə müzakirələrin təşkil edilməsinin səmərəli olduğunu bildirib.

Mühafidə Şurasının üzvləri müsabiqə mövzularını ət-

rində müzakirələr aparıblar və müvafiq qərarlar qəbul ediblər.

Qeyd edək ki, agentlik yaxın günlərdə hər iki müsabiqəyə layihələrin qəbulunu elan edəcək.

# Azərbaycan və İsrail arasında sənədlər imzalanıb

Aprelin 5-də Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İsrailin turizm naziri Yoel Razvozov arasında görüş keçirilib.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Mikayıl Cabbarov İsrail ilə diplomatik münasibətlərin qurulmasının 30 illiyini, yüksək səviyyəli əlaqələrə malik ölkələrimizin iqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsi istiqamətində işlərin davam etdirildiyini vurğulayıb.

Qeyd olunub ki, Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiya, həmçinin İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın inkişafı üçün əhəmiyyətli platformalardır. İqtisadiyyat naziri Azərbaycanla İsrail arasında aparılan islahatlar, əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, iqtisadi-ticarət əməkdaşlığının perspektivləri barədə fikirlərini bölüşüb.

İsrailin turizm naziri Yoel Razvozov ölkəsinin Azərbaycanla əlaqələrə önəm verdiyini, İsrail şirkətlərinin bir sıra sahələrdə, eləcə də azad olunmuş ərazilərimizin bərpası ilə bağlı layihələrdə iştirak marağı göstərdiyini qeyd edib, tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanları diqqətə çatdırıb.

Görüşdə Azərbaycan-İsrail əlaqələrinin hazırkı vəziyyəti və inkişafı istiqamətləri müzakirə olunub.

Sonra Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İsrailin turizm naziri Yoel Razvozov İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının üzvləri ilə görüşüblər.

İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının, Azərbaycan Respublikasının İxracat və Investisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi ilə keçirilən tədbiri giriş sözü ilə açan İsrail-Azərbay-



can Ticarət və Sənaye Palatasının prezidenti Aleks Kaplan Azərbaycan və İsrail biznes dairələri arasında əməkdaşlığın genişlənməsi baxımından görüşün əhəmiyyətini qeyd edib, rəhbərlik etdiyi qurumun fəaliyyəti və iş adamları arasında əlaqələrin gücləndirilməsi istiqamətində görülən işlər, həmçinin nəzərdə tutulan tədbirlər barədə məlumat verib.

İqtisadiyyat naziri iqtisadi-ticarət sahəsində əməkdaşlıqda, işgüzar münasibətlərin inkişafında hər iki ölkənin aidiyyəti qurumları, işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın əsas istiqamətlərindən olan ticarətin həcmi 2021-ci ildə 2 dəfəyə yaxın, bu ilin yanvar-fevral aylarında isə 6 dəfə artıb. Hazırda Azərbaycanda xidmət, sənaye, ticarət, kənd təsərrüfatı və tikinti sahələri üzrə 90-dan çox İsrail şirkəti fəaliyyət göstərir. İsraildə fəaliyyət göstərən Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri iqtisadi-ticarət münasibətlərinin inkişafına töhfə verir.

Bildirilib ki, qarşılıqlı investisiya sahəsində əməkdaşlıq davam edir. İsraildə keçirilməsi planlaşdırılan "Investment Roadshow" tədbiri investisiya sahəsində əməkdaşlığın inkişafı baxımından faydalı olacaqdır.

İqtisadiyyat naziri Azərbaycanın əlverişli işgüzar mühiti, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı barədə məlumat verib, kənd təsərrüfatı, su ehtiyatlarının idarə edilməsi və səmərəli istifadəsi, alternativ enerji, turizm, səhiyyə, təhsil, İKT, innovasiya və sair sahələrdə tərəfdaşlığın gücləndirilməsi imkanlarını diqqətə çatdırıb, İsrail şirkətlərinin ölkəmizin işgüzar mühitindən yararlanmağa və faal əməkdaşlığa dəvət edib.

İsrailin turizm naziri Yoel Razvozov keçirilən tədbirlərin və aparılan səmərəli müzakirələrin iki ölkənin qurumları və biznes dairələri arasında tərəfdaşlığın genişləndirilməsində və birgə layihələrin icrasında önəmini qeyd edib, iqtisadiyyatın müxtəlif sahələri üzrə əlaqələrin inkişafı imkanları barədə danışıb.

Görüşdə Azərbaycan-İsrail iqtisadi-ticarət əlaqələrinin inkişafına dair müzakirələr aparılıb, iştirakçıların maraqlandıran suallara cavablandırılıb. Tədbir çərçivəsində iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və İsrailin "Rayzone" şirkəti arasında "big data" platformasının hazırlanması və idarə olunmasına dair layihə ilə bağlı memorandum, həmçinin "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC ilə İsrailin "Mekorot" şirkəti arasında konsultasiya xidmətlərinin göstərilməsi barədə müqavilə imzalanıb.

## Raket və artilleriya bölmələrində atəş tapşırıqları yerinə yetirilib

Müdafiə nazirinin təsdiqi etdiyi 2022-ci il döyüş hazırlığı planına uyğun olaraq, Quru Qoşunlarının raket və artilleriya bölmələrində yayılmış atəşli reaktiv sistemlərdən atəş tapşırıqları yerinə yetirilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, plana əsasən atəş dəstəyi həyata keçirəcək bölmələr

daimi dislokasiya məntəqələrindən cəmlənmə rayonlarına çıxarılaraq ehtiyat atəş və start mövqelərini tutublar.

Real döyüş şəraitinə uyğun keçirilən təlimdə heyətlər şərti düşmən hədəflərinin aşkarlanaraq sərəst atəşlə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Təlimin keçirilməsində əsas məqsəd Vətən müharibəsində əldə edilən təc-

rübə nəzərə alınmaqla raket və artilleriya bölmələrinin idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsi, hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, döyüş əməliyyatları zamanı fəaliyyətlərini planlaşdırılması və digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təşkilidir.









## Avropa Şurasının 2022-2025-ci illər üzrə Azərbaycan üçün Fəaliyyət Planının təqdimatı keçirilib

Ötən il Avropa Şurasına üzv olmasının 20 illiyini qeyd edən ölkəmiz bu dövr ərzində bir çox konvensiyalara qoşulub. Azərbaycan 2014-cü ildə Avropa Şurası Nazirlər Komitəsinə uğurla sədrlik edib, demokratik inkişafı dəstəkləyən mühüm layihələr həyata keçirilib, həmçinin beynəlxalq aləmdə təqdir olunan mühüm nailiyyətlər əldə edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan və Avropa Şurasının birgə təşəbbüsü ilə strateji prioritetləri müəyyənləşdirən fəaliyyət planları qəbul edilərək uğurlu icrası nəticəsində milli qanunvericiliyimiz təkmilləşdirilib, Avropa Konvensiyalarının implementasiyası, gender bərabərliyi, medianın inkişafı, məhkəmə və ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi və digər sahələrdə tərəqqiyə nail olunub. 2022-2025-ci illər üzrə hazırlanaraq qəbul olunmuş yeni birgə Fəaliyyət Planı genişliyi ilə fərqlənərək 22 prioriteti əhatə edir. Fəaliyyət Planında insan haqlarının təşviqi, vətəndaş cəmiyyətinin inkişafı, ədliyyə və məhkəmə islahatlarının dəstəklənməsi, gənclik və media potensialının gücləndirilməsi, korruptsiyaya qarşı tədbirlərlə yanaşı, insan alveri ilə mübarizə, ətraf mühitin qorunması, sünü intellektin təbii kimi müasir çağırışlara uyğun yeni sahələr təşviq olunub. Bu da mübarəzəçi dəyərlərə və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə sadiqliyimizin göstəricisidir.

Qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə böyük önəm verən Avropa Şurasının Baş katibi xanım Mariya Peyçinoviç Burij ölkəmizə səfərə gəlib. Səfər zamanı qonaq Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunub, Milli Məclisdə, Xarici İşlər və Ədliyyə nazirliklərində rəsmi görüşlər keçirib.

Aprelın 5-də Avropa Şurasının Azərbaycanı Ofisinin təşkilatçılığı ilə qeyd olunan Fəaliyyət Planının təqdimat mərasimi keçirilib. Mərasimdə Fəaliyyət Planı üzrə tərəfdaş olan ali dövlət orqanlarının və yüksək məhkəmələrin, müxtəlif nazirliklərin, hüquq-mühafizə orqanlarının, ali təhsil müəssisələrinin məsul şəxsləri, Avropa Şurasının və ona üzv dövlətlərin Azərbaycanı diplomatik korpusunun təmsilçiləri, beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının nümayəndələri, media mənsubları iştirak ediblər.

Tədbirin açılışında Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Burij çıxış edərək Azərbaycanın milli qurumları ilə birgə ərsəyə gətirilən yeni Fəaliyyət Planının diqqətə hazırlanmış olduğunu bildirdi. O qeyd etdi ki, mülki kommersiya və inzibati məsələlərin icrasının Avropa standartlarına uyğunlaşdırılması ilə bağlı tədbirlər keçirilib. Terrorçuluğun maliyyələşdirilməsi və onunla mübarizə məsələləri ilə bağlı texniki sənəd hazırlanıb və qəbulu gözlənilir. İnancın birlikdə daha çox nailiyyətlər əldə edəcəyik. Fəaliyyət Planının ümumi büdcəsi 9,6



miljon avro təşkil edir. Həmin məbləğin 1,1 milyonu artıq təmin edilib. Bildirilib ki, yanaşmalar ölkələr üzrə xüsusi olaraq təqdim edilib. Əvvəlki fəaliyyət proqramlarında insan hüquqlarının gücləndirilməsi istiqamətində bir sıra addımlar atılıb. Həmçinin bu sahədə ciddi nailiyyətlər qazanılıb. Qanunun aliyyəti sahəsində də yeniliklər var. Ədliyyə Akademiyasında hakimlərin və digər hüquqsünasların insan hüquqları, o cümlədən Avropa Məhkəməsinin presedentlərinin öyrənilməsi və tətbiqi sahəsində tədris tədbirləri həyata keçirilib.

Mariya Peyçinoviç Burij, həmçinin yeni qanunların qəbulu və icrasının həqiqi dəyişikliklərə səbəb olacağına inanırdı. O, yeni Fəaliyyət Planında müasir çağırışlara uyğun tədbirlərin nəzərdə tutulduğunu deyərək birgə əməkdaşlıqda yeni sənədin uğurlu icrasına nail olunacağına və Avropa Şurasının insan hüquqları, demokratiya və qanunun aliyyəti kimi dəyərlərinə töhfə verəcəyinə əminliyini bildirdi.

Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək Fəaliyyət Planının əhəmiyyətinə toxunub, onun mühüm prioritetlərindən olan ədliyyə və məhkəmə sahəsində ölkəmizdə həyata keçirilən islahatlardan bəhs etdi.

Nazir bildirdi ki, bütün Avropa üçün aktual olan məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı Azərbaycanı da dəstəkləyən Avropa Şurasının ədliyyə və məhkəmə sahəsində ölkəmizdə həyata keçirilən islahatlardan bəhs etdi.

Nazir bildirdi ki, bütün Avropa üçün aktual olan məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı Azərbaycanı da dəstəkləyən Avropa Şurasının ədliyyə və məhkəmə sahəsində ölkəmizdə həyata keçirilən islahatlardan bəhs etdi.

## Tovuzda şəhid leytenantın xatirəsinə bulaq kompleksi inşa olunub



44 günlük Vətən müharibəsində şəhid olmuş leytenant Məcidov Aqil Aydın oğlunun xatirəsinə Tovuzda inşa edilmiş bulaq kompleksinin açılışı olmuşdur.

Açılış mərasimində çıxış edən Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanan və zəfərlə başa çatan Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən danışmış, bu döyüşlərdə şəfəflə vuruşan və qəhrəmancasına şəhid olan Aqil və onun kimi oğullarımızın xatirəsinin heç vaxt unudulmayacağını qeyd etmişdir.

Sonra şəhid Aqil Məcidovun valideynləri, qardaşı çıxış edərək şəhidə bağlı xatirələrini dilə gətirmiş, Vətən müharibəsi dövründə ordumuzun və xalqımızın göstərdiyi şücaətə, qəhrəmanlıqlardan danışmışdır. Qeyd edilmişdir ki, Aqil Məcidov 1998-ci il aprelin 3-də Tovuz şəhərində anadan olmuşdur. 2005-2016-cı illərdə A.S.Puşkin adına Tovuz şəhər orta məktəbində oxumuş, 2016-2020-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almışdır. Azərbaycan Ordusunun leytenantı olan Aqil Məcidov sentyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə leytenant Aqil Məcidov "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Sabir ƏLİYEV,  
"Azərbaycan"

## Naxçıvan Qarnizonu Qoşunlarında keçirilən komanda-qərargah təlimi başa çatıb

"Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planı"na uyğun olaraq keçirilən komanda-qərargah təlimi başa çatıb.

Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətinin AZƏRTAC-a bildirilib ki, Naxçıvan Qarnizonunun Simulyasiya Mərkəzində keçirilən komanda-qərargah təliminin sonuncu mərhələsində döyüş əməliyyatları planlarının hazırlanması və birgə tapşırıqları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə bəlmələrin qarşılıqlı fəaliyyəti koordinasiya edilmiş, qərargahların vahid idarəetmə orqanı kimi uzlaşması yoxlanılıb, birləşmə və hissələrin fəaliyyətləri, qərarların və hesablamaların realıti kompüterlər vasitəsilə qiymətləndirilib.

Təlimin son mərhələsində şərti düşmənin terror qruplaşmalarının zərərsizləşdirilməsində uzlaşmış fəaliyyətlərə nail olunduğu bildirilib, silah və döyüş texnikasının, eləcə də müasir silah sistemlərinin və texniki vasitələrin tətbiqində uğur qazanıldığı qeyd edilib, növbəti təlimlərə hazırlıqla bağlı birləşmə komandirlərinə müvafiq tapşırıqlar verilib.

Əvvəlki 1-ci səh.

Bunu şərtləndirən bir neçə önəmli səbəb var. Əvvəla, müharibədəki məğlubiyyətdən sonra yaranan maliyyə böhranı Ermənistanın onsuz da bərpa olunan iqtisadiyyatına böyük zərbə vurub. Elə bunun nəticəsidir ki, böhranın özünü zirvəyə və nöqtəsinə çatdırdığı 2021-ci ildən bəri Ermənistanda böyük tənəzzül yaşanır. Ötən müddət ərzində rəqabətə davamlı hər hansı istehsal sahəsinin yaradılmaması, kiçik və orta sahibkarlığın sirdən çıxması, infrastrukturun yoxluğu da vəziyyəti ağırlaşdırır və səbəblərdəndir.

Bununla yanaşı, Ermənistanın xarici investisiyalar üzünə həsrət qalan dövlətlərdən biri olması, iqtisadiyyatının bir neçə məmür olqarının əlində cəmlənməsi, inhisarçılığın, korruptsiya və rüşvətçülüğün dərin kök salması da sözügedən ölkəni problemlər mənşəsinə böyən əsas faktorlardır. Ancaq Paşinyan



## Ermənistan xarici investisiyalar üzünə həsrət qalıb

Bu ölkəni qarşıda daha böyük sosial-iqtisadi problemlər gözləyir

hakimiyyəti fikirləşir ki, sərmayədən danışıqla və ya investisiyalarla məşğul olan struktur yaratmaq problem həllini tapacaq. Lakin bunun əksi müşahidə olunur. Bunların fonunda investorların dəstəklənməsi və iqtisadiyyata investisiyaları stimullaşdırmaq üçün yeni investisiya Komitəsi adlanan qurum yaradılıb. Ekspertlər hesab edirlər ki, bu addımla investorları ölkəyə cəlb etmək mümkün olmayacaq. Çünki Ermənistan iqtisadiyyatına investisiyaların, xüsusən də xarici sərmayələrin axımını aktivliyi gözlənilir. "4rd.am" saytı yazır ki, iki il əvvəl Ermənistanda avtobus istehsalı üzrə investisiya proqramının həyata keçirilməsi planlaşdırılırdı: "Söhbət Er-

menistan-Koreya avtobuslarının istehsalından gedir. Bu məqsəddə idarət-özlə sektor əməkdaşlığı çərçivəsində hökumət proqramı təsdiqləndi, hətta pul da ayrıldı. Program təsdiqləndikdən sonra Ermənistanın avtomobil istehsalı üçün ölkəyə çevriləcəyi barədə çox danışıldı. Əslində gündəmdə xaricdən ehtiyat hissələrin gətirərək Ermənistanda avtobus yığmaq məsələsi var idi. Amma həttə bu da baş vermədi. Həmin proqram çöxdən unudulub. Onun mövcud olub-olmadığı və ya ləğv edildiyi də məlum deyil. Bu fakt Ermənistanda investisiya proqramlarının necə həyata keçirildiyini göstərir".

Ermənistan iqtisadiyyatı xarici kapitalın cəlb baxımında geri qaldıqda davam edir. Keçən il ölkə

bank kapitalı axımında da azalma oldu. Kredit qoyuluşlarında 400-450 milyon dollar azalma müşahidə edildi. Səbəblər təkcə iqtisadi məsələ ilə bağlı deyil, həm də geosiyasi mahiyyəti var. Son illər regiondakı qeyri-müəyyənlik və gərginlik səbəbindən Ermənistanda investisiya mühitinin problemləri daha da kəskinləşib. Rusiya-Ukrayna münaqişəsi və Qərbin tətbiq etdiyi sanksiyalardan sonra Rusiyadan gözlənilən investisiyalar, ümumiyyətlə, sual altına düşüb. Belə bir şəraitdə investisiyaları dəstəkləyən və qədrə yeni strukturlar, komitələr yaradıldı da, vəziyyət dəyişməyəcək.

Bildirilir ki, yeni maliyyə böhranı kontekstində xaricdən asılılıq

# Cənubi Qafqazın siyasi və iqtisadi gücü

Azərbaycan dünyanın əksər dövləti ilə qarşılıqlı faydalı, etibarlı və strateji tərəfdaşlığa nümunəvi ölkədir

Əvvəlki 1-ci səh.

Son günlərdə xarici ölkələrlə diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Prezidentə ünvanlanan məktublara nəzər yetirdikdə Azərbaycanın daha çox ölkələrlə hərtərəfli münasibətlərinin olduğunu görürük.

Bir vaxtlar iqtisadi müstəqilliyini təmin edə bilməyən, xaricdən aldığı yardımlarla keçinən, zəngin təbii ehtiyatları ola-ola əhalisinin enerjiyə olan tələbatını idxal hesabına ödəyən Azərbaycan cəmi 30 ilə güclü iqtisadiyyata, müstəqil siyasətə sahib güdrətli dövlətə çevrildi. Dünya artıq müstəqil Azərbaycanı global layihələrə həyata keçirən, islahatları aparan, regional əməkdaşlığa və global enerji təhlükəsizliyinə əhəmiyyətli töhfələr verən etibarlı tərəfdaş ölkə kimi qəbul edir.

Müstəqillik dövründə ölkə iqtisadiyyatına 300 milyard dollar investisiya qoyulması, xarici ölkələrə yatırımlar etmək, valyuta ehtiyatlarını 53 milyard dollara yüksəltməsi hər ölkəyə nəsib olmayan möhtəşəm nailiyyətlərdir.

Prezident İlham Əliyevin milli maraqlara əsaslanan xarici siyasət kursu ölkəmizi strateji önəmli birmənalı etiraf olunan dövlətə çevirib. Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil siyasət həyata keçirən Azərbaycan son 18 ildə bütün istiqamətlər üzrə böyük uğurlar əldə edib.

Bu gün dünyada gedən ziddiyyətli geosiyasi proseslər, həmçinin global pandemiya ilə mübarizədə Azərbaycanın həm sabitliyini təmin edir, həm də tam müstəqil xarici siyasət kursuna müvafiq olaraq beynəlxalq əlaqələrini daha da gücləndirir.

Təkcə ötən ilin statistik göstəricisinə nəzər yetirək görürük ki, 2021-ci ildə Azərbaycan hüquqi və fiziki şəxsləri dünyanın 188 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 120 ölkəyə məhsul ixrac olunub, 174 ölkədən isə idxal edilib.

İkinci Qarabağ müharibəsindəki şanlı zəfərdən sonra regionda yaranan yeni realıqlar və bölgədə dikətin Azərbaycanı məxsus ol-

ması bir daha təsdiq edir ki, ölkəmiz Cənubi Qafqazın ən fəal siyasi və iqtisadi aktorudur. Əgər tarixə ekskurs etsək Azərbaycanın indiyədək reallaşdırdığı global miqyaslı neft-qaz kameraları, iştirak etdiyi beynəlxalq layihələri aydın şəkildə görə bilərik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, "Şahdəniz" və "Cənub qaz dəhlizi", "STAR" neft emalı zavodu, "Şimal-Cənub, Şərq-Qərb" Beynəlxalq Nəqliyyat dəhlizləri... Bu layihələrin reallaşması ilə siyasi və iqtisadi dividendlər qazanan Azərbaycan valyuta ehtiyatlarını artırır və regionların sosial iqtisadi inkişafına dair dövlət proqramlarında nəzərdə tutulan sosial layihələrin icrasını reallaşdırır.

Prezident İlham Əliyevin yürütdüyü tam müstəqil siyasət Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltdi. Mehriban bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq təşkilatlarda qətiyyətli və müstəqil söz sahibi kimi qəbul edilir. Bunun təsdiqi kimi təkcə ölkəmizin 120 daimi üzvü olan Qoşulmama Hərəkatına sədrlik etməsinə göstərmək olar. Bütün bu uğurlar İlham Əliyevin xarici diplomatiyasının təntənəsidir.

Azərbaycan Prezidentinin ən mötəbər tədbirlərə dəvət olunması, aparıcı dövlətlərin rəhbərləri, dünyada nüfuzlu ictimai-siyasi xadimlər və digər şəxslərlə görüşləri həm özünü, həm də ölkəmizin yüksək nüfuzunun göstəricisidir.

Onu da xüsusi vurğulamalıyıq ki, ötən il müstəqilliyimizin 30 illiyini qürur hissi ilə qələbə qazanmış, zəfər çalmış xalq kimi, dövlət kimi qarşıladıq. Bu il isə beynəlxalq əlaqələrimizin qurulmasının 30 illiyini fəxrətlə qeyd edirik. Bu uğurları dəyərləndirərək İlham Əliyev qətiyyətli vuruşları ki, Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, tam müstəqil şəkildə öz daxili, xarici siyasətini aparır, öz dostlarını özü seçir, heç kimə he-sabat vermir. Son illərin tarixi göstərdi ki, bütün cəhdlərə baxmayaraq, heç kim Azərbaycanı müstəqil yolundan döndərə bilmir.

Rəşad BAXŞALIYEV,  
"Azərbaycan"

## Azərbaycanla Gürcüstanın startapçuları və sahibkarları arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Tbilisiyə səfəri çərçivəsində Gürcüstanın İnnovasiyalar və Texnologiyalar Agentliyində olub.

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir Rəşad Nəbiyev agentliyin nəzdində fəaliyyət göstərən texnoparka baş çəkib, qurumun maddi-texniki bazası ilə tanış olub.

Agentliyin sədri Avtandil Kasradze agentliyin fəaliyyəti, həyata keçirdiyi layihələri və beynəlxalq əməkdaşlıq əlaqələri barədə nazirə ətraflı məlumat verib.




Görüşdə Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq çərçivəsində rəqəmsal texnologiyalar, innovasiyalar sahəsində gələcək əməkdaşlığın perspektivləri

barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, Gürcüstan startapçuları və sahibkarlarının regional layihələrdə iştirakının artırılması məsələləri müzakirə olunub.

## ADAU TV ölkəmizdə "Yutub" platformasının rəsmi təsdiq nişanını alan ilk universitet kanalı olub

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) "Yutub" platformasında fəaliyyət göstərən kanalı rəsmi təsdiq nişanını alıb.

Azərbaycanda ali təhsil müəssisələri arasında bu platformada rəsmi təsdiq nişanını əldə edən ilk universitet kanalı olan ADAU TV 4 mindən çox abunəçi sayı ilə tələbə və müəllimlərin, həmçinin kənd təsərrüfatı mütəxəssislərinin,



fermerlərin daha çox üz tutduqları kanaldır. Kanalın bazasında 1000-dən çox onlayn dərslər, fermerlər üçün mütəxəss-

sis məsləhətləri və tanıtım materialları mövcuddur.

Qeyd edək ki, Azərbaycan Dövlət Aqrar Universiteti ölkəmizdə ilk tam Azərbaycan dilində xidmət göstərən "Yutub" məzmun idarəetmə sistemi olan Baku Cms Media şirkəti ilə bu platformada videoların lisenziyalaşdırılması və məzmununun təhlükəsizliyi sahələrində əməkdaşlıq edir.

S.ƏLİYEV,  
"Azərbaycan"

amili ilk növbədə sadə əhaliyə mənfi təsir göstərəcək. Belə ki, Ermənistanda qalan azsaylı əhalinin böyük əksəriyyəti xaricdən göndərilən pullar sayəsində yaşayışlarını təmin edir. Lakin son təhlillər göstərir ki, artıq Ermənistana xaricdən göndərilən pulların həcmində yenidən azalma qeydə alınır. Müxtəlif xarici ölkələrdə çalışan ermənilər əvvəlki kimi Ermənistanda qalan yaxınlarını pul vasitəsilə göndərməkdə çətinlik çəkirlər. Ermənistan mediası yazır ki, yaranmış vəziyyətdə əhalinin gündəlik tələbat mallarına olan ehtiyacını minimal səviyyədə belə ödəməsi ciddi çətinliyə çevilir.

Bütün bunlar Ermənistanın üzvləşdiyi problemlərin miqyasının daha da genişlənməsinə, ölkənin tək-cə siyasi yox, sosial-iqtisadi müstəqilliyində də böhrana düşəcəyini göstərir.

Elçin CƏFƏROV,  
"Azərbaycan"



# İŞİMİZ, GÜZƏRANIMIZ

## Azərbaycanın qaz təchizatçısı kimi mövqeyi getdikcə möhkəmlənir

BTƏ (Bakı-Tbilisi-Ərzurum) kəməri və onun ayrılmaz hissəsi olan CQBK (Cənubi Qafqaz Boru Kəməri), eləcə də "Cənub qaz dəhlizi" - genişləndirilmiş CQBK, TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) və TAP (Trans-Adriatik Qaz Boru Kəməri) ahəngdar şəkildə fəaliyyət göstərirlər. Başqa sözlə, Azərbaycan qazının ixracı uğurla davam edir.

İxrac edilən Azərbaycan qazının yarıya qədər BTƏ ilə nəql olunur. Cari ilin yanvar-fevral aylarında da ötürülən mavi yanacaqın 46,9 faizi bu kəmərlə daşınıb. BTƏ-yə həmin dövrdə 3 milyard 269,8 milyon kubmetr qaz vurulub. Bütövlükdə isə iki ayda magistral qaz kəmərləri ilə 6 milyard 975,2 milyon kubmetr mavi yanacaq ixrac edilmişdir. Bu da keçən ilin eyni dövrünə nisbətən 6,4 faiz çoxdur. Xatırladaq ki, Bakı-Tbilisi-Ərzurum kəməri Xəzər Azərbaycan sektorundakı "Şahdəniz" yatağından çıxarılan qazı 2007-ci il iyulun 3-dən nəql edir.

Başlanğıcını Bakı yaxınlığındakı Səngəçal terminalından götürən bu kəməri Türkiyə sərhədindəki Azərbaycan və Gürcüstanda Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri ilə eyni marşrut boyu uzanır. Ümumi uzunluğu 691 kilometr olan CQBK-nın Azərbaycan hissəsi 443, Gürcüstan hissəsi isə 248 kilometrdir. Gürcüstan-Türkiyə sərhədində CQBK-ya 280 kilometrlik boru kəməri qoşulur ki, bunlarla Azərbaycan qazı Ərzuruma çatdırılır. Səngəçal-Ərzurum marşrutu ilə uzanan bu xətt bütövlükdə Bakı-Tbilisi-Ərzurum kəməri adlanır. Qeyd edək ki, CQBK Azərbaycan qazını Gürcüstan 2006-cı ildə çatdırıb. Məhz bu dövrdən sonra Azərbaycan təkcə neft deyil, həm də qaz ixrac edən ölkə kimi tanınmağa başlayıb.



TANAP isə 2018-ci il iyunun 12-də istifadəyə verilib və həmin ayın sonundan qazın nəqlini həyata keçirir. "Cənub qaz dəhlizi"nin birlişdirici halqası sayılan bu kəməri Türkiyə ərazisində 1850 kilometr məsafə boyu uzanır və bir tərəfdən genişləndirilmiş CQBK-ya, digər tərəfdən TAP-a bəqlənir. TANAP "Şahdəniz" qazını Türkiyə sərhədləri daxilində 20 şəhər, 67 rayon və 600 kənddən keçirərək Ədirnənin İpsala rayonunda TAP-a qovuşdurur.

Cari ilin sonunadək TANAP-la ümumilikdə 16,2 milyard kubmetr qazın nəqli planlaşdırılır. SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) məlumatına görə, bu, ötən ille müqayisədə 18 faiz artım deməkdir. Yeni 2021-ci ildə TANAP-la Türkiyə və Avropaya ümumilikdə 13,73 mil-

yard kubmetr Azərbaycan qazı nəql olunmuşdu.

"Cənub qaz dəhlizi"nin ən böyük hissəsi olan TANAP hazırda Azərbaycanın Avropa İttifaqı ilə mövcud iqtisadi və siyasi əməkdaşlığının daha da inkişafına sanballı töhfə verir. Bu kəməri Azərbaycan Türkiyənin ikinci ən böyük qaz təchizatçısı və Avropa İttifaqının yeni qaz təchizatçısı səviyyəsinə çatdırıb.

TAP 2020-ci ilin son günündən fəaliyyətə başlayıb. Azərbaycan qazını TANAP-dan qəbul edən bu kəmərin uzunluğu təxminən 878 kilometrdir. Onun 550 kilometrini Yunanıstanın, 210 kilometrini Albaniyanın ərazisindən, 105 kilometrini Adriatik dənizinin altından keçir və sonuncu bir neçə kilometrlik hissəsi İtaliyada qura sahəyə çıxır. Burada kəməri "Snam Pete Gas" şirkətinin qaz nəqli şəbəkəsinə qoşu-

lu. Keçən il, yeni fəaliyyətinin ilk ilində TAP İtaliya, Yunanıstan və Bolqarıstanı 7,2 milyard kubmetr qazla təchiz edib.

Ümumilikdə indiyədək TAP-la Azərbaycandan Avropaya 10 milyard kubmetr təbii qaz daxil olub. Energetika Nazirliyindən bildirilib ki, 2020-ci ilin dekabrından bəri bu kəməri Azərbaycan qazının Avropa bazarına artan həcmilərlə fasiləsiz axını təmin edib. Bir ildən bir qədər artıq müddətdə Avropaya 10 milyard kubmetr mavi yanacağın çatdırılması təsdiqlənir ki, TAP missiyasını uğurla yerinə yetirir. Bu da öz növbəsində Azərbaycanın mənəb, marşrut və bazarların şaxələndirilməsi ilə bağlı siyasətinin öz bəhrəsini verdiyini göstərir.

Hazırda TAP-la Avropaya gündə 28 milyon kubmetrdən çox qaz nəql olunur. Beləliklə, TAP avropalı is-

tehlakçılarının enerji təchizatına töhfələrini gündən-günə artırmaqla bərabər, Azərbaycanın Avropanın qaz bazarına inteqrasiyasını da möhkəmləndirir, ölkəmizin etibarlı təbii qaz təchizatçısı kimi mövqeyini gücləndirir.

TAP 3500 kilometr uzunluğundakı "Cənub qaz dəhlizi"nin tərkib hissəsi, sonuncu segmentidir. İlk mərhələdə "Şahdəniz"dən çıxarılan ildə 16 milyard kubmetr qazın 6 milyard kubmetrini TANAP-la Türkiyəyə, 10 milyard kubmetrini TAP-la Avropaya çatdırılması nəzərdə tutulub. Kəmərin ötürülməsi üçün 20 milyard kubmetradək artırılması perspektivləri isə növbəti mərhələdə Avropada Azərbaycan təbii qazının ixrac bazarlarının genişləndirilməsinə imkanlar yaradır.

**Flora SADIQLI,**  
"Azərbaycan"

## Sumqayıt Kimya Sənaye Parkının rezidenti istehsalı artırıb

Sumqayıt Kimya Sənaye Parkının rezidenti "Archi Glass" MMC-də yeni istehsal xətti yaradılıb.

Quraşdırılan avadanlıq iki və üçkəmərlili, həmçinin skylight paket şüşələrin istehsalında istifadə olunur.

Qeyd edək ki, "Archi Glass" MMC 2018-ci ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyatla alınıb və parkın ərazisində İtaliya, Çin və Türkiyə texnologiyası

əsasında şüşə məmulatlarının istehsalını həyata keçirir. İllik istehsal gücü 250-280 min kvadratmetr şüşə olan müəssisədə 5 növdə və müxtəlif rənglərdə 1000 çeşiddən çox məhsul emal edilir. İstehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldilib. İnvestisiya dəyəri 5,4 milyon manat olan müəssisədə 50-dən çox işçi çalışır.

"Archi Glass" MMC-nin məhsulları işğaldan azad olmuş ərazilərimizdə həyata keçirilən yenidənqurma işlərində istifadə edilir.

## Bank olmayan kredit təşkilatları üçün onlayn təlim təşkil ediləcək

Aprelin 14-də Azərbaycan Mərkəzi Bankı (AMB), Bakı Fond Birjası (BFB), "ABB Invest" investisiya şirkəti tərəfindən Azərbaycan Mikromaliyyə Assosiasiyasına (AMFA-ya) üzv olan bank olmayan kredit təşkilatları (BOKT-lar) üçün onlayn təlim keçiriləcək.

Təlimdə AMB, Bakı Fond Birjası və "Unit Capital" investisiya şirkətinin əməkdaşları tərəfindən AMFA-ya üzv olan bank olmayan kredit təşkilatları üçün kapital bazarı ilə bağlı ümumi məlumat, qiymətli kağızların buraxılışı, birjada listing alınması proseduru və Listing Məsləhət Programı ilə bağlı ətraflı məlumat verəcək. Tədbirin əsas məqsədi mikromaliyyə

sahəsində yerli şirkətlərə alternativ maliyyələşmə üsullarını təqdim etmək, Bakı Fond Birjasında qiymətli kağızların listingdə saxlanılması üstünlüklərini çatdırmaqdır.

Bakı Fond Birjası əməkdaşlığı etdiyi investisiya şirkətləri və Azərbaycan Mikromaliyyə Assosiasiyası ilə birlikdə kapital bazarı haqqında məlumatlılığın artırılması, yerli biznes mühitində qiymətli kağız buraxılışı təcrübəsinin asılması və Bakı Fond Birjasında listingə təşviq edilməsi məqsədilə mütləq olaraq ödənişsiz təlimlər təşkil edir.

Qeyd edək ki, AMFA ötən il Bakı Fond Birjasının Listing Məsləhət Programına tərəfdaş qismində qoşulub.

## DOST Agentliyi Avropa Sosial Xidmətlər Mükafatına layiq görülüb

DOST Agentliyi Avropa Sosial Şəbəkəsinin "Avropa Sosial Xidmətlər Mükafatı - 2021" müsabiqəsinin qalibi olub.

Müsabiqə sosial xidmətlər sahəsində təşəbbüsləri, pandemiya dövründə yeni innovativ təcrübələrin tətbiqi əsasında insanların qaçığı ilə əhatə olunması üçün kreativ həllərin tətbiqi, yeni texnologiya alətlərinin işə salınması və s. üzrə əldə olunan nəticələri dəyərləndirmək məqsədində daşınıb.

DOST Agentliyi "Texnologiya alətləri" kateqoriyasında sosial xidmətlərdə smart modelin tətbiqinə görə Avropa Sosial Xidmətlər Mükafatına layiq görülüb. DOST Kəndlülülərinin fəaliyyətini əks etdirən "Dəyərləri birləşdir - bərabərliyə nail ol" adlı erizəsi isə "Möhəşəm Həyat" kateqoriyasında Avropa Sosial Xidmətlər Mükafatının finalçısı olub.

Müsabiqənin qalibləri münisiflər heyətinin səsli ilə ictimai səsvermənin nəticələri əsasında müəyyən olunub. 20 mindən çox səs toplayan DOST Agentliyinin qazandığı sosial xidmətlər 17 mini təşkilatın üzvü olan Avropa dövlətlərindən daxil olub.

DOST Agentliyi Avropa Sosial Şəbəkəsi Şurasının Avropa İttifaqı üzvü olmayan yeganə dövlət qurumu, eyni zamanda şəbəkənin tədbir və müzakirələrinin fəal iştirakçısı olan yeganə MDB təmsilçisidir. DOST



Agentliyi Prezident İlham Əliyevin fərmanı ilə 2018-ci il 9 avqust tarixində yaradılıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası 154 dövlət sosial xidmətinin "bir pəncərə"dən, operativ, şəffaf, vətəndaş məmnunluğuna uyğun təqdim olunmasını təmin edir. Hazırda 5 DOST mərkəzi fəaliyyət göstərir və ötən dövrdə 800 mindən çox vətəndaş DOST xidmətlərindən faydalanıb. Bu xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi isə 98 faiz üzərindədir.

Qeyd edək ki, DOST Agentliyi 2020-ci ildə də Avropa Sosial Xidmətlər Mükafatının finalçısı siyahısında yer qazanmışdı. Bu ilin fevral ayında isə DOST Agentliyi sosial təminat sahəsində və vətəndaş məmnunluğunun artırılmasında qabaqcıl innovasiyalar, rəqəmsal texnologiyaların tətbiqi edilməsi, eləcə də dövlət xidmətlərinin göstərilməsində operativ metodlara görə Beynəlxalq Penisiya və Sosial Fondlar Assosiasiyasının fəxri fərmanına layiq görülmüşdü.

## Fransa-Azərbaycan İsgüzar Şurasının nümayəndə heyəti Bakıya gələcək

25 Fransa şirkəti nümayəndələrinin daxil olduğu MEDEF International-ın baş direktoru Filip Qotye rəhbərlik edəcək. MEDEF-dən verilən məlumata görə, missiya qlobal koronavirus pandemiyası və onun iqtisadi nəticələrinə baxmayaraq davam edən Fransa-Azərbaycan İsgüzar Şurasının fəaliyyəti çərçivəsində təşkil olunacaqdır.

Nümayəndə heyətinə neqliyyat, infrastruktur, enerji (ənənəvi və bərpəolunan enerji), maşınqayırma, memarlıq, yüksək texnologiyalar, bank sektoru sahələrində fəaliyyət göstərən şirkətlərin nümayəndələri daxil olacaqdır.

"Bu şirkətlərin əksəriyyəti Azərbaycanda və ya qonşu bazarlarda uğurlu tərəfdaşlıq əlaqələri qurub. Onlar mobillik, "ağıllı şəhər" xidmətləri, enerji səmərəliliyi, dayanıqlı infrastruktur, tikinti və texnologiya kimi sahələrdə aktual problemlərin həll yollarına malikdirlər", - MEDEF-dən bildirilib.

## Qarabağ atlarının ilk aukson satışı həyata keçiriləcək

Azərbaycanda ilk dəfə olaraq "Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan Qobustan Heyvandarlıq Nümayiş Kompleksində Qarabağ cins atlarının aukson vasitəsi ilə satışı həyata keçiriləcək.

Aprelin 15-də keçiriləcək auksonda həm yerli, həm də xarici təsərrüfat sahibləri, sahibkarlar iştirak edə bilərlər. Hərraca yüksək potensiala malik xüsusi seçilmiş atlar çıxarılaçaq və satış aukson formatına uyğun olaraq həyata keçiriləcək. Bununla yanaşı, kompleksdə Qarabağ atları haqqında canlı və interaktiv məlumatlar verəcək. Atların satışı son qiymətə uyğun rəsmiləşdiriləcək və sigorta şirkəti tərəfindən sigortalanacaqdır.

Məlumat üçün bildirək ki, Qarabağ atları yüksək qaçış sürəti ilə seçilir. Bu atların əsas yerləşməsi çaparaq yerləşdir, yerli geniş və cold, bütün hərəkətləri çevikdir. Qarabağ atı hündür, çevik, hərəkəti salis, bədən quruluşu möhkəmdir. Minik atdır. Alın və bürün sürmələri yaxşı inkişaf edib, gözəli qabanqıdır. Boyunu orta uzunluqda, hətta bir qədər də gödək və hündür duruşdur. Qarabağ atı daha dözümlüdür və yemə qarşı tələbkar deyil.

Qeyd edək ki, Qobustan Heyvandarlıq Nümayiş Kompleksinin fəaliyyətinin məqsədi cins damazlıq heyvanlarla yanaşı, yerli cins heyvanların da satışının təşkil edilməsi ilə fermerlərin cins heyvanlara əlçatanlığına nail olmasını, yerli damazlıq təsərrüfatların yetişdiriyi heyvanların satışını stimullaşdırmaqla onların inkişafına tökmək, ölkədə heyvanların cins tərkibinin yaxşılaşdırılmasına nail olmaqdır. Damazlıq təsərrüfatları arasında koordinasiya yaratmaqdır. Kompleksin daxilində heyvan satışı həyata keçirən lizinq şirkətləri, heyvanların sigortalanması üçün sigorta şirkətləri fəaliyyət göstərir. Bu müasir kompleks heyvan alq-satqısı zamanı bütün prosesləri fermerlər üçün daha əlçatan edir. Belə ki, bütün alq-satqı, sigorta, lizinq, güzəşt təbii prosesləri vahid mərkəzdə həyata keçirilməklə, xidmətlərin operativliyi və şəffaflığı təmin edilir.



## Redaksiyanın qəbul otağından

# Kiçik fermerlər haqsız rəqabət məngənəsində

## Onları xilas edən tapılacaqmı



Övvali 1-ci səh.

Qurbanəli Babaşov etiraf edir ki, üzümçülük məşğul olduğu bu uzun illər ərzində dövlət həmişə onların arxasında durub. Güzəştlərin edilməsi, kreditlərin verilməsi, dərman preparatlarının, subsidiyaların ayrılması ölkədə kənd təsərrüfatının, o cümlədən üzümçülüğün inkişafında katalizator rolunu oynayıb.

Bu gün ölkəmizdə dövlətin aqrar siyasətinin faktiki olaraq iki qanada arxalandığını görürük. Bir tərəfdən aqrar islahatlar çərçivəsində yeni, yüksək texnologiyalara söykənən aqrarholdinglər yaradılır, digər tərəfdən kiçik pay torpaq sahiblərinə həmin aqrarholdinglərlə əlaqələr qurmağa, həm də ayaqda qalmaq üçün geniş güzəştlər paketi təbii etmək onların mütləq və harmonik inkişafına dəstək verilir. Yeri gəlmişkən, qeyd edək ki, dövlətin ciddi dəstəyi sayəsində yaradılan aqrarholdinglər uzun illər bütün kiçik fermerlər üçün pilot layihələri kimi xüsusi maraq kəşb edirdi. Bu siyasət ona hesablanmışdı ki, aqrarholdinglərlə kiçik fermerlər arasında iqtisadi əlaqələr getdikcə dərinləşsin, təcrübə mübadiləsi artıqca əməkdaşlıq daha geniş çərçivələrə əhatə etsin və ölkənin ərzaq təchizatında ehtimal edilən çətinliklə-

rin qarşısı asanlıqla alınsın. Amma Q.Babaşovun da dediklərindən məlum olur ki, bu gün bir çox halda aqrar sektorun bu iki qolu eyni məqsədə qulluq etmək əvəzinə bir-biri ilə qeyri-sağlam rəqabətdədirlər və nəticədə həm ölkənin ərzaq təhlükəsizliyinin təminatında, həm də bazara çıxışların və qiymətlərin tənzimlənməsində gözlənilən səmərəni almaq mümkün olmur.

Q.Babaşov bunu belə izah edir: "Bizim kiçik pay torpaq sahiblərinin ən böyük problemi odur ki, istehsal etdiyimiz üzümü sata bilmirik. Faktiki olaraq belə gətse, bir neçə ilə içi mən qarışıq kiçik fermerlərin hamısı müflis olacaq. Biz dəfələrlə təkliflərimizi yuxarı idarələrə təqdim etmişik, bizə qulaq asırlar, amma təəssüf ki, kərimişçə də dediklərimizin üstündən keçib gedirlər".

Fermer problemlərinin siyahısını cibində gəzdirir: doludağıdan qurğuların bərpası, dərman preparatlarının baha olması, bilikli aqrarion və mexanizatorların tapılmaması, qabaqcıl təcrübənin təbliğinin aparılmaması və s. Siyahı uzundur. Bununla bərabər, təklifləri də var: vəziyyətdən çıxmaq üçün bu gün hər rayonda tingçilik təsərrüfatları yaradılmalı və heç olmasa bir şərəb zavodu tikilməlidir ki, hamı yeni damalı tingləri ala və üzümünü başağsız təhvil verə bilsin.



"Aqrarholdinglərin hər şeyi var, üzümçülük də o qədər gənişdir ki, havayı versək də, bizim məhsulumuzu almağa marağ göstərmirlər. Zəif də olsa, onlar üçün rəqibik, ona görə də sıxırlar. Süfrə üzümlərini bazara mütləq çıxarmaq üçün kiçik fermer təsərrüfatlarının soyuducuları çatdır. Yeni hər tərəfdən sıxılıq", - deyən üzümçünün yadına 18 iyul 2016-cı il tarixli "Kənd təsərrüfatı kooperasiyası haqqında" Azərbaycan Respublikasının Qanununu salırdı. Üstəlik də bildiririk ki, bütün bu problemlərin həlli yollarının hamısı orada əksini tapmışdır. Qanunda kənd təsərrüfatı kooperativlərinin təşkilinin və fəaliyyətinin hüquqi və iqtisadi əsasları müəyyən edilmiş, kooperativlərdə birləşən fermerlərə geniş imtiyazlar və səlahiyyətlər verilmişdir. Həmçinin qanunda istehsal, istehlak, satış, tədarük, təchizat, kredit, sigorta və s. kimi kooperativlərin yaradılmasına nəzərdə tutulmuşdur. Ən maraqlısı isə ayrı bir fəsilə bizim təcrübəli üzümçünün dediyi kənd təsərrüfatı məhsullarının bazarlarının harada və necə yaradılması ilə bağlı fermerlərə geniş imkanlar verilməmişdir. Soruşuruq ki, qanunun verdiyi bu səlahiyyətlərdən istifadə edib niyə birləşməmişiz? Q.Babaşov cavabında "Kooperasiya haqqında qanun bizim mentalitetin güdüzünə gedib. Bizdə atalar sözü var: "Şərqli arvadın olsun, amma şərqli malın olmasın". Bəli, bu, reallıqdır. Bütün dünyta artıq ikinci əsrdir ki, kooperativlər yaradır, amma biz hələ də birləşməkdən qorxuruq. Dövlətin bu xeyirxah

təşəbbüsünü "dəfn" etməyi özümüzə ar bil-mirik.

2002-ci ildən üzü bəri həm Ulu Öndər Heydər Əliyev, həm də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən üzümçülük və şərəbçiliğin inkişafı haqqında sənədlər imzalanmış, dövlət proqramı qəbul edilmiş, bu sahənin irəliləməsi üçün bütün zəruri addımlar atılmışdır. Ölkədə aqrar sektorun digər sahələrində olduğu kimi, üzümçülükdə də canlanma yaranmışdır.

Bununla belə Qurbanəli Babaşovun qaldırdığı problemlər həll edilməmiş qalmışdır. Üzümçü danışıq ki, fermerlər özlərinə mayası 30 qəpiyə başa gələn bir kilo üzümü "A+SOMMC"-yə 20 qəpiyə satmaq məcburiyyətində qalırlar: "Qəribə odur ki, ölkədəki şərəb zavodları müxtəlif biznes qurumlarının və aqrarparların nəzdində olsalar da, kiçik fermerlərin mülkiyyəti eyni qiymətə alır, elə bil ki, sövdələşiblər, sanki qiymət bir mərkəzdən dikte edilir və həmin mərkəz məhiyyət etibarilə kiçik fermeri sirdən çıxarmağa, fəaliyyətini dayandırmaya çalışır". Q.Babaşov dövlətin onlara münasibətindən razıdır. Deyir ki, bu gün dövlət aqrar sektorda kiçik sahibkarlara, fermerlərə bütün istiqamətlərdə dəstək verir, onlara dərman preparatlarının verilməsində texnikaların alınmasına ciddi dəstək paketini təqdim edir. Sonra da sözüdə davam edərək bildirir ki, dövlət mənə hər il yüz yardım etsin, əgər mən məhsulumu bazara çıxarıbda batırırsam, bu yardımların mənə nə faydası?

Görəsən, bu haqlı sual və gileyə nəhayət ki, cavab verən tapılacaqmı?

**Bahadır İMANQULİYEV,**  
"Azərbaycan"













# “Four seasons of Shusha” beynəlxalq fotoqrafiya layihəsi qala-şəhərin mədəniyyətini dünyada təbliğ edəcək

Aprəlın 5-də Azərbaycan Milli İncəsənət Muzeyində “Four seasons of Shusha” beynəlxalq fotoqrafiya müsabiqəsinin təqdimatına həsr olunan mətbuat konfransı keçirilib.



Aprəlın 5-də Azərbaycan Milli İncəsənət Muzeyində “Four seasons of Shusha” beynəlxalq fotoqrafiya müsabiqəsinin təqdimatına həsr olunan mətbuat konfransı keçirilib.

Aprəlın 5-də Azərbaycan Milli İncəsənət Muzeyində “Four seasons of Shusha” beynəlxalq fotoqrafiya müsabiqəsinin təqdimatına həsr olunan mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, layihənin təşkilatçıları Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fonduudur.

Mətbuat konfransında Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə “Şuşa il”ndə həyata keçirilən layihələrdən danışaraq bildirdi ki, Şuşanın mədəni adət-ənənələrinin dirçəldilməsi istiqamətində “Xarıbül” Musiqi Festivalı, Vaqif Poesiya Günləri kimi ənənəvi mədəni tədbirləri yanaşı, bu il Xursiyyətanı Nəvəsinin 190 illiyi ilə bağlı ədəbiyyat festivalının keçirilməsi də nəzərdə tutulur.

Onun verdiyi məlumata görə, bu il həyata vəsiqə alan yeni layihələrdən biri də “Şuşa söhbətləri” adlanır. Layihə çərçivəsində tanınmış mədəniyyət xadimləri ilə ənənəvi məclislər təşkil olunacaq, eyni zamanda 44 güllük Vətən müharibəsində iştirak edən qazilərlə söhbətlər təşkil ediləcək.

“Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Bu haqda qərar TÜRKSOY-un Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında

qəbul edilib. Əvvəlcə Şuşaya həsr olunmuş heykəltəraşlıq müsabiqəsi təşkil olunacaq və müsabiqə iyunun 15-dək davam edəcək. İstedadlı gənclər layihəyə dəvət olunur. Bu yaxınlarda “Danışır Şuşa” adlı layihəyə də başlanılıb. Layihə Şuşanın mədəni irsi, orada yerləşən abidələr, Şuşa məşəği, musiqisi ilə bağlıdır. Layihənin kuratoru İtaliya Anjello Buçarellidir. Məqsəd Şuşanın zəngin mədəniyyətini, memarlığını məşhur fotoqrafların əsərləri vasitəsilə dünyada təbliğ etməkdir.

Qeyd edib ki, layihə çərçivəsində azərbaycanlı və xarici fotoqrafların 2022-ci ilin qış, yaz, yay və payız fəsilələrində Şuşa şəhərinə səfərləri təşkil olunacaq, hər fəsilə üzrə fotoqraflar tərəfindən Şuşanın fotosəkilləri lentə alınacaq və həmin fotosəkillərdən ibarət sərği açılacaq. Layihənin kuratoru, italyalı Anjello Buçarelli özü haqda mə-

lumat verib. Bildirib ki, o, dünyanın bir çox ölkələrində mədəni layihələrdə iştirak edib. Çin, Meksika, ABŞ və Avropanın bir neçə ölkəsində çalışıb.

Azərbaycanda belə bir layihədə iştirakından məmnunluğunu ifadə edən A. Buçarelli layihənin yaranma səbəbindən danışdı. Qeyd edib ki, Qarabağ dünyada təbliğ etmək istəyi təsadüfi yaranmayıb. İkinci Qarabağ müharibəsində qazanılan qələbə bütün dünyada Azərbaycan xalqının vətənpərvərliyinə, yurd sevgisinə böyük rəğbət hissi doğurub: “Biz müasir dünyada yaşadığımız üçün şəkillər vasitəsilə məlumatı dünyaya çatdırmaq daha məqsədəuyğun hesab edirik, çünki bütün dünyada baş verənlərə şəkillərlə baxmaq daha maraqlıdır. Biz Şuşanı 4 fəsilədə təqdim etməyi qərara aldığımız üçün, hər fəsilə fərqli fotoqraf lentə alsın. Dörd müxtəlif fotoqraf 4 müxtəlif ölkədən Azərbaycan səfər edəcək. Bu, oğlana bir layihədir. Türkiyə, Almaniya, İsveçrə və Finlandiyadan gələcək fotoqraflar layihəyə qoşularaq ümumilikdə 120 şəkil çəkəcəklər. Şəkillər toplanıqdan sonra kataloq halında dərc ediləcək, daha sonra müxtəlif ölkələrdə sərgi şəklinə nümayiş olunacaq. Həmçinin şəkillər onlayn formada da yayılacaq. Mədəniyyət Nazirliyi bu şəkillərdən istifadə formada istifadə ediləcək”. Sonra jurnalistləri maraqlandıran suallara cavablandırıldı.

# AZAL prezidenti və İsrailin turizm naziri hava əlaqələrinin genişləndirilməsini müzakirə ediblər



5 aprel tarixdə AZAL prezidenti Cahangir Əsgərovun və İsrailin turizm naziri Yoel Razvozonun görüşü keçirilib.

Tərəflər ölkələr arasında, o cümlədən müli aviasiya və turizm sahəsində

əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd ediblər. AZAL prezidenti və İsrailin turizm naziri yüksək tələbatla əlaqədar iki ölkə arasında birbaşa reyslərin sayının artırılması imkanları barədə fikir mübadiləsi aparıblar.

“COVID-19” ilə bağlı bir sıra məhdudiyyətlərin yumşaldılmasından sonra İsrail Azərbaycan aviakəməlinin müntəzəm uçuşları bərpa etdiyi ilk istiqamətlərdən biri olub. Hazırda AZAL aviakəməti Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə həftədə iki dəfə uçuşları yerinə yetirir”, - deyər Cahangir Əsgərov bildirdi.

Görüşün yekunları üzrə AZAL-ın yay uçuş cədvəli çərçivəsində Təl-Əviv reyslərinin sayının həftədə 5 dəfəyə qədər artacağı barədə qərar qəbul edilib.

Cahangir Əsgərovun sözlərinə görə, İsrailin “İsrail Airlines” və “Arkia” aviakəmətlərinə də Bakıya müntəzəm reyslərin yerinə yetirilməsi üçün icazə verilib.

İsrailin turizm naziri Yoel Razvozon bildirdi ki, reyslərin sayının artması Azərbaycan ilə İsrail arasında münasibətlərin daha da möhkəmlənməsini, həmçinin turizm əlaqələrinin genişlənməsinə xidmət edəcək. O qeyd edib ki, ölkələr arasında aviadaşımaların əvvəlki həcmindən bərpasına hər iki tərəf maraqlıdır.

Görüşün sonunda müli aviasiya sahəsində uğurlu tərəfdaşlığın möhkəmləndirilməsi məqsədilə gələcək əməkdaşlıq haqqında razılıq əldə edilib.

“Azərbaycan Hava Yolları”nın Mətbuat xidməti

# AZAL İtaliyaya uçuşları bərpa edir

“Azərbaycan Hava Yolları” aviakəməti Bakı-Milan-Bakı beynəlxalq marşrutu üzrə reyslər yerinə yetirməyə başlayacaq.

Bakı-Milan marşrutu üzrə və əks istiqamətdə xüsusi reyslər mayın 21-dən etibarən çərşənbə və şənbə günləri həyata keçiriləcək.

Aviabiletləri aviakəmətin rəsmi www.azal.az saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirilmə mümkündür.

Xatırladaq ki, Azərbaycan və İtaliya arasında müntəzəm hava əlaqəsi pandemiya səbəbindən dayandırılmışdı.

Sözündən reyslərə yalnız qeyd olunan daşınma şərtlərinə cavab verən və COVID-19 pandemiyası səbəbindən təbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan səmərəli kateqoriyası qəbul olunacaq.

İtaliya səfər etməyi planlaşdıran bütün səmərəli uçuşdan əvvəl bu ölkə ərazisinə giriş zamanı tətbiq olunan qayda və məhdudiyyətlərə tanış olmaları tövsiyə olunur. Müvafiq məlumat aviakəmətin saytında dərc olunmuşdur: <https://www.azal.az/az/information/covid-italy>

Azərbaycana giriş qaydaları haqqında məlumat burada tanış olmaq mümkündür.



<https://www.azal.az/az/information/covid-azerbaijan>.

“Azərbaycan Hava Yolları”nın Mətbuat xidməti

# “Bakı Sığorta” ASC səhmdarlarının nəzərinə

06 may 2022-ci il saat 11:00-da Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 62 ünvanında yerləşən “Bakı Sığorta” ASC-nin Baş ofisində Cəmiyyətin səhmdarlarının növbədənəkar ümumi yığıncağı keçiriləcəkdir.

İclasın gündəliyi, əlavə məlumat, o cümlədən yığıncağın gündəliyi üzrə materiallarla tanış olmaq üçün “Bakı Sığorta” ASC-yə (Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 62 ünvanında yerləşən “Gülüstən Residence” Kompleksinin 2 sayılı binasının 3-cü mərtəbəsində), həmçinin 969 telefon nömrəsi vasitəsilə müraciət edilə bilər.

Rəhbərlik

## Dünya gündəmi

# ABŞ yeni hipersəmə malik raketlərini sınaqdan keçirdi

Ötən ayın ortalarında ABŞ-da HAWC hipersəmə aviasiya raketinin sınaqları keçirilib. Testlər uğurlu olub, amma məlumat Rusiya ilə münasibətlərdə gərginliyin artmasına imkan vermək məqsədilə bunu iki həftə ərzində gizli saxlayıblar.

Bundan başqa, Amerika lideri Co Bayden də məhz o vaxt Avropaya gəlməyə hazırlaşdı. Bu səbəblər barədə məlumat verən CNN telekanalı vəziyyətlə yaxından tanış olan Müdafiə Nazirliyinin nümayəndəsinin dediklərinə istinad edir.

Bildirilir ki, Lockheed Martin sisteminin ilk uğurlu sınağı zamanı hipersəmə hava-reaktiv silah konsepsiyasının reallaşdırılması ABŞ-ın qərb sahillərində B-52 bombardmançıdan başlayıb. Xüsusi mühərrik raketə yüksək sürət verir, bundan sonra hava-reaktiv mühərrik oyu ağıllandırılır və 5 maxa və daha yüksək sürət həddinə çatdırılır. Məmur testin üç detallarını açıqlayıb. O, yalnız raketin 19,8 kilometr yüksəklikdə və 482,8 kilometr-dən çox məsafəyə uçuşunu bildirib. Hətta hipersəmə həddinin aşağı hissəsində saatda təxminən 6115,5 kilometrə uçuş 5 dəqiqədən az olub.

HAWC raketini ABŞ-ın qərb sahillərində B-52 bombardmançı təyyarəsindən atıblar.

CNN xəbər verir ki, bu silahların sınaqdan keçirilməsi Rusiyanın “Kinjal” hipersəmə raketinin istifadə etdiyi açıqladıqdan bir neçə gün sonra baş verib. Xatırladaq ki, o vaxt hərbiçilər zərərən ölkənin qərbindəki döyüş vəziyyətini anbarına endirildiyini iddia edirdilər.

Lakin ABŞ rəsmiləri Rusiyanın hipersəmə raketlərindən istifadə etməsinin əhəmiyyətini azaldır. Müdafiə naziri Lloyd Ostin bildirdi ki, rus raketinin işə salındığını elan etdikdən sonra bunu hansısa dönüş nöqtəsi hesab etmir.

Öz növbəsində, Pentaqonun mətbuat katibi Con Kirbi isə bir neçə gün sonra bununu bağli bildirdi: “Bu zərərən əhəmiyyətini başa düşmək çətinidir, çünki o, stasionar anbara təlaşmışdır. Bu, belə bir məqsəd üçün kifayət qədər ciddi zərərdir”.

Amerikalılar vurğulayırlar ki, “Kinjal” sadəcə Rusiyanın kiçik mənzilli “İsgəndər” raketinin versiyasıdır. Başqa sözlə, bu, hipersəmə silahlıdır bir inqilab deyil, dayanıqlı texnologiyanın variantıdır. ABŞ-da isə daha mühərrikə hava-reaktiv mühərrik (GPSD) sınaqdan keçirilib. HAWC raketini də döyüş başlığı



HAWC hipersəmə aviasiya raketinin sınaqları keçirilib.

na malik deyil. Bunun əvəzinə hədəfi vurmaq üçün kinetik enerjini istifadə olunur.

Amerika Prezidenti Co Bayden bu sınaqlar zamanı NATO-nun Avropadakı müttəfiqləri ilə görüşmək üçün Avropaya səfər etməyə hazırlaşdı.

“ABŞ Vaşinqton-Moskva münasibətlərində gərginliyin lazımsız şəkildə artmasına səbəb ola biləcək addımlar və bəyanatlar qəbul etməməyə çalışır. Bu yaxınlarda Rusiya Federasiyası tərəfindən ehtimal oluna bilən yanlış şərhin qarşısını almaq üçün qitələrarası ballistik Minuteman III raketlərinin sınaqları keçirildi. Lloyd Ostin sınağı mart ayının əvvəlindən etibarən Kremlin bu cür müzakəbə dövrə çıxır yarada bilən hərəkətlərdən qaçmaq üçün kənarı qoyub”, - deyər məlumatda bildirilir. Məhz bu məqsədlə ABŞ-ın da Ukraynaya gəndərirdi silah və texnika bağli bəzi mexillik güddüyü qeyd olunur.

Rizvan CƏFƏROV, “Azərbaycan”

# “Azərişiq” ASC 0.4 kV elektrik xətlərində sabit və dəyişən gərginliyi ölçən 1 fazlı elektron cihazların satın alınması məqsədilə açıq tender elan edir

Tender 1 (bir) LOT üzrə keçirilir. Tender iştirakçılara təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə, ikitəq zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçılara lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər LOT üzrə göstərilən məbləğdə iştirak haqqını qeyd olunan hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunan Şəxs şərtlər toplusunu Bakı şəhəri, Mirzəzadə Əliyev küçəsi, 130 ünvanında yerləşən “Azərişiq” ASC-nin inzibati binasından ala bilərlər.

LOT-1: 0.4 kV elektrik xətlərində sabit və dəyişən gərginliyi ölçən 1 fazlı elektron cihazların satın alınması. İştirak haqqı - 500 manat. “Azərişiq” ASC. Hesab: AZ83AIB33020029441802068118. VÖEN: 9900069391. Benefisiarın Bankı: “Kapital Bank”ın Gənclik filialı. Kod: 200189. VÖEN: 9900003611. Mühbir hesab: AZ37NABZ0135010000000001944. SWIFT Code: AIBAZ2X. İştirak haqqı heç bir halda geri qaytarılmır.

Əlaqələndirici şəxs - Ramin Şıxıyev (telefon: 440-39-93 daxili (28-26)) ramin.shixiyev@azerishiq.az. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı mürciəti;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə;
- iddiaçının VÖEN-i, bank rekvizitləri, ünvanı, dövlət reyestrindən çıxışı;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərini 1 faizli həcmində bank təminatı (təklifin qüvvədə olma tarixindən ən azı 30 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı sənəd;

- iddiaçının son 3 (üç) illik və ya fəaliyyətə başladığı dövrdən iş təcrübəsi, yerinə yetirdiyi cari işlər və müqavilələr barədə məlumatlar (arayış formasında imzalanıb möhürlənərək təqdim olunmalıdır);

- müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, ödənişə yönəlmis girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şaxs olmaması;

- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində əzlərinin, habelə işlərin idarə edənlərinin, qulluqçularının peşkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanmasından əvvəlki 5 il ərzində göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi;

- müvafiq mallar üzrə məhsul və uyğunluq sertifikatları.

Tələb olunan sənədlərin əsli və ya əsli olmadıqda surəti notarial təsdiq olunmuş formada təqdim etməlidirlər.

Sənədlər Azərbaycan dilində 2 (iki) nüsxədə (1 ədəd əsli və 1 ədəd surəti) tərtib olunmalıdır (xarici dildə olan məlumatlar Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçiriləcəkdir (https://tender.gov.az).

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 17 may 2022-ci il saat 15:00-a qədər, ixtisas uyğunluq proseduru keçmiş iddiaçılar isə tender təklifi və bank təminatını möhürlənmiş ikitəq zərflərdə 25 may 2022-ci il saat 15:00-a qədər Bakı şəhəri, M.Əliyev küçəsi, 130 ünvanında təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim edilmiş zərflər açılmıdır geri qaytarılacaq. İddiaçıların təklifləri 26 may 2022-ci il saat 15:00-da Bakı şəhəri, M.Əliyev küçəsi, 130 ünvanında, “Azərişiq” ASC-nin inzibati binasında açılaçaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

# “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsi tibb müəssisələri üçün dərman vasitələrinin satın alınması məqsədilə açıq tender elan edir

Məlgöndərənlər (podratçılara) təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikitəq zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqavilənin icrasını təmin etmək üçün məlgöndərənlər (podratçılar) lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər məlgöndərənlər (podratçılar) aşadığı məbləğdə iştirak haqqını göstərilməsinə hesab köçürdükdən sonra Azərbaycan dilində tərtib olunan Şəxs şərtlər toplusunu Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi, 170 ünvanında (əlaqələndirici şəxs: Əhmədşadə Salayev, telefon: +9942 310 07 70 (daxili 2011), E-mail: asalayev@its.gov.az) ala bilərlər.

Tender 1 LOT üzrə keçirilir.

LOT-1. Tibb müəssisələri üçün dərman vasitələrinin satın alınması. İştirak haqqı: 2000.00 (iki min) manat. İştirak haqqı heç bir halda geri qaytarılmır. Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalma təşkilatın bank rekvizitləri: Təşkilat: “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs

VÖEN: 170191851. Hesab: AZ52AIB33090019440013375105. Bank: “Kapital Bank” ASC Səbail filialı. Bankın VÖEN-i: 9900003611. Kod: 200059. Mühbir hesab: AZ37NABZ0135010000000001944. S.W.I.F.T.BIK -AIBAZ2X

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Tender prosedurunda iştirak etmək üçün yazılı mürciəti.
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi.
3. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
4. Tender iştirakçısının Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini davandırtdığı müddət nəzərə alınmadan) vergi ödəyicisizinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müvafiq edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmasının haqqında vergi orqanı tərəfindən verilmiş arayış.

Tender komissiyası



# ALLAH RƏHMƏT ELƏSİN!

Eldar Əzizov və Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi Bakı Şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər İşığı” Şəbəkələri Müəssisəsinin direktoru Eldar Eldarovu anası NAQİYƏT XANIMIN vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və professor-müəllim heyəti Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovnik Səfər Mehdiyev əzizi ELŞƏN TƏRQULİYEVİN vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Bakı şəhər Səbail Rayon Məhkəməsinin kollektivi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevə atası İSLAH MÜƏLLİMİN vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR Bəxtiyar SADIQOV. Ünvan: AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, IV mərtəbə. Telefonlar: Qəbul otağı - 539-68-71, Baş redaktor müavini - 538-86-86, 434-63-30, Məsul katib - 539-43-23, Məsul katib müavini - 539-44-91, Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00, İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55. Qeydiyyat nömrəsi 1. “Azərbaycan” qəzetinin kompüter mərkəzində yayılmış sənəddir. “Azərbaycan Nəşriyyatı” MMC-də çap edilmişdir. Rəsmi sənəd və çıxışlarda sənədlərlə bərabər, dərc üçün göndərilən digər yazılarda fəkilər də Azərbaycan dövlətinin monarxiyası üçün gəlməlidir. Əyləzmalara cavab verilmir və onlar geri qaytarılmır. Gündəlik qəzet. Tiraj 5639. Sifariş 915. Qiyməti 40 qəpik.